

Qarabağ tarixi-dini Qabidələrlə, qalalarla, Kümbəzlərlə, mağaralarla, kurqanlarla, daş fıqurlarla zəngin bir bölgədir. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan, sərvətləri erməni faşistləri tərəfindən talan edilən, məşələri qırılan, abidələri dağıdılan Qarabağı özürünkü ləşdirməyə cəhd edən təcavüzkar, xunta rejiminin törediyi cinayətlər insanlığa vurulan ən ağır zərbədir.

Qarabağda və Şərqi Zəngəzurda ermənilər qədim qəbiristanlıqları viran qoyublar, abidələri söküblər, azərbaycanlılara qarşı soyqırımı törediblər, yer-yurd adlarını dəyişiblər, talançıqlıqla, oğurluqla da məşğul olub, çirkin, iyrinc simalarını hər addımda bürüze veriblər. Düşmən öz məkrli xislətinə uyğun olaraq düşünürdü ki, ağalarının yardımı ilə işğal etdikləri torpaqları Azərbaycanın nəzərindən çıxaracaq, təcavüzü donduracaq, ikinci erməni dövləti quracaqdır. Bəd niyyətləri öz başlarında çatlaşdı, müzəffər Azərbaycan ordusunun bölmələri cəmi 44 gün ərzində Ermənistan ordusunu, onların muzdlu döyüşçülərini savaş meydanında məhv edərək Qarabağı və Şərqi Zəngəzuru azad etdi və erməni işğalına birdefəlik son qoydu.

Qarabağda və Şərqi Zəngəzurda tariximizin daş yaddaşına qənim kəsilən erməni faşistlərinin töredikləri vəhşilik onların neçə xəyanətkar, hiyləgər və təhlükəli bir toplum olduğunu bir daha sübut edir. Son yüz il ərzində ermənilər azərbaycanlılara qarşı həmişə təxribatla məşğul olublar, minbir



TARIХİN DAŞ YADDAŞI

bəhanə ilə, hiyləgərliklə tarixi yer adlarını dəyişiblər. Heç uzağa getməyək, elə götürək Qarabağ kəndini. Balaca bir kəndi ermənilər keçmiş sovetlər dönməndə rayon mərkəzinə çevirdilər, saxta və qurama tarix yaradaraq bu torpaqlara gəlmə olduqlarını unutdurmağa çalışıdlar. Xocalı rayonunun inzibati ərazi vahidliyinə daxil olan Əsgəran Azərbaycanın qədim və tarixi torpağıdır. 1992-ci ildə Əsgəranda yaşayış azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular, qalanın yeləşdiyi ərazidə ermənilər onlarla azərbaycanlısı qətə yetirdilər. Əsgəranda barmaqla sayılısı qədər erməni yaşayıb və hazırda isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qalıb.

Əsgəran qalasının taleyi də keşməkeşli olub, yadelli işgalçıların hücumlarına məruz qalıb, bəzi yerlərdə qala divarları uçurulub. Tarixi mənbələrə görə, Əsgəran qalası qarabağlı Pənahəli xanın göstərişi ilə 1787-ci ildə çay daşlarından tikilib və öz quruluşuna görə daha çox müdafiə səddinə

bənzəyir. Qala Şuşanın 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqar çayın sağ və sol sahilərindəki dağ döşündə yerləşir. Araşdırmaçılardan Əsgəran qalasının tikintisini Qarabağ xanlığının yüksəlis dövrünə aid edirlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalasdırmaya və mənim-sənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə tanidlılması üçün Heydər Əliyev Fondu tərəfindən əhəmiyyətli layihələr həyata keçirilir.

Qeyd etdiyimiz kimi, ermənilər işğal illərində Əsgəran qalasında qanunsuz olaraq "bərpa-tikinti" işləri aparıb, qalanın tarixi simasını dəyişdirməyə başlayıblar. Görünən odur ki, tarixi tikilinin memarlıq əslubu dəyişdirilib, tikinti aparılan ərazilərdə dərin çalalar əmələ gəlib, qalanın görkəminə ciddi zərər vurulub. Düşmənin bəd əməllərinin qarşısı kəsilməli və tariximizin daş yaddaşı olan abidələr bərpa edilməlidir.

Salman ALIOĞLU,
"Respublika".